

Kürk çırak,
Çığırıklardan
Salamat otan
Bic cılıt.
Yeyr
Qırçı polat allarda,
«Bir jyvaja» kan dəstən bir ijt.

Hamid Alimcan



Orta proletar işsəcələrindən İldzə Hamid Alimcan.

Jüngəç daglırdan
Kepərəlmüş
Das qibi
Öləmən cırıq kubaları,
Pozyr.

Qular,
Çıraqklardan 1)
Salamat otan
Bic cılıt.
Yeyr
Bir jyvaja kan dəstən
Bir ijt.
Alab kuvvat
Od qibi janan
Çağlardan.
Sezir
By qədəsin aqunci
By otusun hitkamunda
Qoşunu traktoryń basduñan,
Songy nafasınıñ catqadıñ
Əlmədə olañ kölcəmək.

Janar,
Gazabla,
İntikamlı
Janar,
Songy işsan
Kurvalı
Yeməkən olañ
By yeyrə qecərəqədən



Orta proletar işsəcələrindən İldzə Sabra Kaldarova.

Kaspı danızına.

Man da san qibi şyx, son qibi magry;
Manı «monitiga» asır edəmən by guryr.
Çanqu man
Alımsam:
By suyarymy
Sanlı vylkandan,
Misilsiz işandan!
Əsqi dünə sarsulun «at» dañ
Manım onulumda da fırınalar!
Fırınalar!...
Çanqu fırınam manom, man da fırınajam.
Fırınhasız jaşağam.

Bilfırm man, bilfırm.
Qoşusun, doly dala!
Ouaqıqı veriram.
Manım ekşim sona müstak dyryr.
Bakışom hərtən izər, jurur.

Sana bakişka, by qıcılıq sevinar;
Bilmadım balqa jagular qoşnar.

Bata.

Ortaçdan çevirən: Mirçalal.

1) Pambyldan çııldı ajanın si maqənəndər.



MƏSTAN AJ



Orta proletar işsəcələrindən Mirçalal
hevijs və
seit.

Məstan aj dünəman isti-miyazny qırmañan; bir qıç
cyklydyr. Ma'symlygilo barabar bədəxşdir.

Bədəxş olmasa qıcılıq, qıçaqlı çəngəc açañmadan so
jarımı id? Kür-külməz nər çöhrəsi pəñz japrığı, qılı
sərənləb solarmış id? Dünəman qone başıñ qırılırlı zy
lym və işçiməçər bəddindən çok! Dardı artırdı zaman
tarda, balaca arxan şərdəñəb aksı svyazı qanlısaq poz
laşdırıltı, damla-damla atıdarak huçxərəqətlerdi. Ata
sın, olanda o qırpa id. Ojəy bacıstıñ jımtada kəldi.

Məstan Aj on iş jıymada işan jıfardıñsındı, o, jalıñuz
ünrrəndə jardım yımrt va yły qomqası, şıxşət salıb, de
la jalıñvar jakañrda. Bynyn üçün onın maliməstəndə:
«Koca kuvvəti təmənə matıñ!
Əl acarsam, manı kyrtar!»

Sozları azbarı id. O bynyqıdə qıdəşərən, aqfarlı.
Hər toraq sağı! Karanlık qıçaların qenisi kycagi, qa
matın dily kanañdan almış qibi id!

Qınlar akab qecirdil. Allar dajanmajır, ditylməndə.
Adamları ləzəpətdərdir; bir nev' ilə həqiqətçilər. Kar
anınları, dojib, olmañib, qun qorarərə, suşur.
El karañ, karankələqəcların sony, qanlısı qandıñ!

Doygusunuñ! Doygusunuñ!

Məstan aj dünədaşlıq və sevinçindən na pəñl id?
Kalej, ya oländən buşka nə qordu?
El olsam! Jokal! İntikamlı, ounların Məstan Aj üçün
doyguduy?

Oas iş, jalıñuz Məstan Aj ojsuz və bədəxş olaklı
jalıñuz Məstan Aj aqñanıñ!

Laqın -Məstan Ajlar həddiz-ləsabsızlıqlar!... Məstan
Ajları laçsas karanlık qıçaların bəkməqə basıldı.
Həkikətin qızılən qılımnıssı. Səfəkin kycagı, açıldı?
Məstan Aj dəjanañ bildi. Açıb, kara artırusun kəldirdi.
Kara koly bylaflar altında kaplamı dyrıysa qanlısaq nizi
qılıub parlađı. Az-appar ajan muzundan zıymat ilib qetdi.
Ajan uzy si qibi aqardı. Məstan Ajın aqñalıñ istəyin ooz
lori shəhəndə, həsrat koldğası iddənənə oolqar bəkdi.

Cəhrənlərdə bir yımrd, bir alav! Qıñlara işsə, ırzıñda
dusmənlıq bədəşir. Acdumom? Kap-kara, bılıy qılı
pəndən acdmom? Məstan Aj! O pardan tamamıla qot
dumum?

Otorurdummu?...

Otoruñsaq jeril. Kaldırıdnısa at, iyakalt, itsin: ooz
lərin taşar ony qoşmasın. By kədar orluduuman azablar
jet, Məstan Aj! San birdən on, ondan inz min of. Cokall
Minar, millijonlar sandan ibrat alıñ. Örtübarının ləndərən
azadlaşdırıñ, azad jaşaşın, dardlardan xulas edən la
zımdı. Qım, qımlar onlara azadlıq versəqid?

Qelu rızvanıñ asmaña bəstəli, hor tarzda doləçet,
langılları kopdy. Cihan oñında... Dumtanı kələñan on
lu kara hılyalar Javaş-lavas harəqətə basdırular...

Məstan aj kajış və həsən iççərsində yiyivirdi.

Vylkalar kajnuðu, janub, daşda... Dunja titradı, Tast
lar janmıs, teclar fırıldadıñ, zindənlər fukalımsı, ham
azadlıq qanıñsa qırmañla işasındı...

Məstan Aj işa qolsıldı. Jeno da allarında zəncir!

Danjer həkikətin aqardı: qunaq, dogy, juqalı.
Tabib quldu və qıçalandı. Vərlükda bədəsiz bir sadık,
tabib bir azadlıq bəslədi. Xorxular sababını qıçalmayıñ
xəber verdilər. Qarınlar jola dusdu. Məstan Aj azadlıq
malimətlərinə eydərən qıçınmaq, darin damardan qol
qıdan xulas olmaqsa hamasa, bynda, by kyrtılıysındı
dir. Antalın, sezzlinni bacam! Bilsəz azadıqın hərmiş
tikar orıtları byrak və byrakdır, jok etc... Məstan Aj!
Byndan sunra sa ñe «səmər», joldaşlarıñ və umymas
hamasa matıñ və sabablı adımlarla işa, işa, işa, amas!

Ə zəman möst size:
Jasa azadlıq kaza!
Jasa joxsyl işç, zahmat kaza!
Jasa jemliqin kaza gönçəst!.. deyşəcəm!

D A N

Qımas kazıl cıçq qibi
Alavlı, iznum aćdı.
Karanlık ardi, kəci.

Səqit, dali, diblik dəqər,
Qıllar aćı, cıçq doldy.
Kıçagında həjat quldu.

Qızlorda kalmadı yijk,
Dunja daşlığı jendən.
Zəhmələr bılıb məhv oldy.

Kıçlar otub salamladı.
Azad sublum qıllırmı,
İnkibabın rəbbərən.

Həjat bəsləndi jendən.
Kyryldı kağızşəsə həbat.
Moçlum əllar təpdi, məç.
Əzbədən çevirən: Mirçalal.